

*Azərbaycan Respublikasının  
Auditorlar Palatası Şurasının  
2004-cü il 20 avqust tarixli  
136/2 sayılı qərarı ilə təsdiq  
edilmişdir*

## **«AZƏRBAYCAN RESPUBLİKASININ FƏXRİ AUDİTORU»**

### **ADI HAQQINDA**

### **Ə S A S N A M Ə**

1. «Azərbaycan Respublikasının fəxri auditoru» adı Azərbaycan auditinin inkişafında xüsusi xidmətlərə, yüksək peşəkarlığa və ictimai həyatda fəal iştiraka görə, milli audit sistemində bir qayda olaraq 10 il işləmiş Azərbaycan Respublikasının vətəndaşlarına verilir. «Azərbaycan Respublikasının fəxri auditoru» adı xarici ölkələrin vətəndaşlarına da verilə bilər.

2. «Azərbaycan Respublikasının fəxri auditoru» adı eyni şəxsə təkrarən verilmir.

3. «Azərbaycan Respublikasının fəxri auditoru» adını Auditorlar Palatasının sədri öz təşəbbüsü ilə və ya Palatanın müvafiq departamentlərinin təqdimatı əsasında verir.

4. Fəxri ada layiq görülmüş şəxslərə Auditorlar Palatası tərəfindən vəsiqə və döş nişanı təqdim olunur.

5. Fəxri adın vəsiqəsini və döş nişanını Azərbaycan Respublikası Auditorlar Palatasının sədri və ya onun tərəfindən təyin edilən digər məsul şəxslər təntənəli şərətdə təqdim edirlər.

6. Fəxri adın verilməsi iki nüsxədən ibarət protokolla rəsmiləşdirilir. Protokol Auditorlar Palatasının sədri tərəfindən imzalanır və ona Auditorlar Palatasının möhürü vurulur.

7. Fəxri ada layiq görülmüş şəxslərə Auditorlar Palatası Şurasının qərarı ilə müəyyən edilmiş güzəşt və imtiyazlar verilə bilər.

8. Fəxri ad almış şəxslər vəfat etdikdə, fəxri adın vəsiqəsi və döş nişanı yadigar kimi saxlanmaq üçün həmin şəxslərin ailələrində qalır (və ya onların ailələrinə verilir).

9. Fəxri adın vəsiqəsi və döş nişanı itirildikdə, bir qayda olaraq, dublikatlar verilmir, lakin fəxri ada layiq görülmüş şəxslər öz hüquqlarını saxlayırlar. Fəxri adın vəsiqəsi və döş nişanı döyüş şəraitində, təbii fəlakət nəticəsində, yaxud fəxri ad almış şəxs onların itməsinin qarşısını ala bilmədiyi digər şəraitdə itirildikdə, istisna olaraq, Palata sədrinin təklifi ilə dublikatlar verilə bilər.

10. Fəxri ad almış şəxs yalnız maliyyə-təsərrüfat münasibətləri sahəsində müəyyən vəzifələr tutma və ya müəyyən fəaliyyət ilə məşğul olma hüququndan məhrum etmə cəzasını, habelə tamah məqsədilə törədilmiş cinayətə görə cəzanı nəzərdə tutan məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə Auditorlar Palatası sədrinin qərarı ilə fəxri addan məhrum edilə bilər.

11. Fəxri addan məhrum edilmiş şəxsə məxsus olan fəxri adın vəsiqəsi və döş nişanı Azərbaycan Respublikasının Auditorlar Palatasına qaytarılmalıdır.